

## HƏRƏNİN ÖZ XİSLƏTİ

Quduzluqdan bir an mөгər canavar  
Əl götürüb, fürsət tapsa mal, davar.  
Qırıb tökmür tülkülərdə oruc var.  
Ya aslanlar göstərmir o qüdrəti,  
Var hərənin dəyişməyən xisləti.

İnsanlar da bax belədir hər biri,  
Dərki, ağılı, kamaliyyə nələrini  
Bilir, bilmir, var, ya ki, yox hünəri.  
Xoş, xeyirxah, ya bəd, çirkin niyyəti,  
Var hərənin dəyişməyən xisləti.

Böhtan deyib şər yaxmağı bu işi,  
Bacaranlar deyir "mənim ömrü kişi".  
Bu onların adətleri, vərdəsi.  
Ev yuxmağa gözləyirlər fürsəti,  
Var hərənin dəyişməyən xisləti.

Saysız haqqa nahaq donu biçənlər,  
Ola xeyri, and yalandan içənlər,  
Yaşamına tək ayri yol seçənlər,  
Ömrü boyu dadan haram ləzzəti,  
Var hərənin dəyişməyən xisləti.

Az deyil ki, "papiş tikən şeytana".  
Fitnesiylə od püskürən hər yana,  
Təşnə olan, susayanlar al-qana.  
Qəlbəlrində böyüdünlər nifrəti,  
Var hərənin dəyişməyən xisləti.

Həm şübhəsiz dünyamızda saysız fərd,  
Aqıl, müdrik, saf, səmimi, zəki mərd.  
İnsanlığın hüzuruna çökən dərd.  
Bir kimsəyə qoymamaqla minnəti,  
Var hərənin dəyişməyən xisləti.

Darıma ki, niyə belə, bu elə,  
O da insan, bu da insan tərs fələ.  
Düşmələrdə səbəb nədir? - hey dilə,  
Öyüdünlə "düzəlməzlər" yox qəti.  
Var hərənin dəyişməyən xisləti.  
12.07.2024.

## HƏMƏN GÖZƏLSƏN

Ağılımı başımdan alıb büsbütün,  
Köçmüşən qəlbimə ilk gördüyüm gün  
Bu ahlı çağında ömrün, ömrümün,  
İnan məndən ötrü dəyişməmişən,  
Gözəlsən, o vaxtki həməni gözəlsən.

Artıb, azalmayıb çöhrəndəki nur,  
Ay tək şəfqət saçır, yanır, bərk vurur.  
Xoş əhval yaradır ağı saçların gur  
Gözlərin atəşli candan əhd kəson,  
Gözəlsən, o vaxtki həməni gözəlsən.

Eyni əllərinin hərəratı də,  
Məhrəm baxışının mələhəti də,  
Ruhunun ruhumə meyr ülfəti də  
Qalmısən necəydin əvvəl, əzəl sən  
Gözəlsən o vaxtki həməni gözəlsən.

Sinəndə dəyişməz saf, təmiz ürək,  
FİLİNDƏ xoş arzu, ilvi pak dilək,  
Zərif sən, həimsən, yumşaqsən, ipək.  
Ətrindən bənövşə, nərgizdən süsən,  
Gözəlsən, o vaxtki həməni gözəlsən.

İstəsən and içim Yərə, göylərə  
Yox, yox, bir kərə yox lap milyon kərə  
Harda kim nə deyir bilmirəm hərə,  
Vallahı, billahi gözəl, gözəlsən,  
Gözəlsən, o vaxtki həməni gözəlsən.  
17.08.2024.

## DARIX, YETƏR

Demirəm ki, sev çox, lap çox,  
Məndən ötrü darix, nə olar?  
An yanında olmasam, qorx,  
Çaş-baş qalib karix, nə olar?

Gözün qalsın orda, burda,  
Xəyalımla yaşa təkə,  
Bax, belə ol hər dəm darda,  
Axtar, ara gündüz, gecə.

Hey soraqla rəyanda da,  
Varlığını sarsın buz tər,  
Ruhun gəzsin dağ, aranda.  
Bax, açılı belə səhər.

Həsəratimi çəkib yaşa,  
Dilində əh, aman, Allah.  
Düşüncəndə "oxum daşa,  
Deydi nəymiş mənə günah",

Ümidini kəsmə amma,  
Taleyindən kəsmə də heç.  
"Yetişərəm bir gün kama,"  
De, yaşama, bu hali seç.

Demirəm ki, sev çox, lap çox,  
Məndən ötrü darix, nə olar?  
An yanında olmasam, qorx,  
Çaş-baş qalib karix, nə olar?  
24.08.2024

## GEDİRƏM

Qoy deyim güzarım haradan hara,  
Bir ömür yoludur tutub, gedirəm.  
Uğurlu, olur ki düşürəm dara,  
Qismətdən udubuz, udub gedirəm.

Anlar günlərimə "vurur hey naxış,"  
Al-olvan, boz tutqun, yönsüz, bayağı.  
"Toxunur bu xalı, artan hər qarış,  
Apaydın göstərir qararı, ağı."

Bəzən dözürümün tabı, taqəti,  
Kəsilib sanmışam dəyon çatmışam.  
Tanırım varlığını verib qüdrəti,  
Ruhumdan süstlüyü silib atmışam.

Olub addımlarım mətəndən mətin,  
Daf edə bilməmişəm çətinlikləri.  
Can gücü yetməyib, gücü qeyrətin,  
Artırır adıma olan dəyəri.

Yox, tək yox yürüyür sağım, solum da,  
Saysızlar eyni bir vaxtla, zamanla.  
Hərəsi bambaşqa qalın, olumda,  
Dərin düşüncəylə, zənlə, gümanla.

Dönüb seyr edirəm keçdiyim yolu,  
Düzü, hamarı var, əyriş-ürüşü,  
Öndə gedəcəyim bumüməmə dolu,  
Sirlili bir addımda yox ki görünüşü.  
25.08.2024.

## GÖZƏLLİYİ

İstərsən bəyəni, ya bəyənmə də heç,  
Hərənin məxsusi öz gözəlliyi.  
Qəlbinə yaxın duy, fəhminlə seç,  
Bacar, qiymətləndir düz, gözəlliyi.

Tələsmə deməyə yoxdur bənzəri,  
Ayrı saxtasından təmiz dürr, zəri.  
Kökülə hiss, duyğunla diqqət, nəzəri,  
Çaşma, aldatmısən üz gözəlliyi.

Həyat eşiqinə dal yaşıl pöhrədə,  
Parlaq nur şəfqət Ayda, Zöhrədə  
Gözəldə heyrətə salan çöhrədə,  
Başqa, bambaşqadır göz gözəlliyi.

Hərzə danışan çox, təkə haqq dəyon,  
Yalanı bəzəkli libas, don geyon.  
Döşünə "ağıl" söyləyib döyon,  
Hikmətdən yanadır söz gözəlliyi.

Var da doğmalığın, ürək istisi,  
Məhrəm baxışların, dilək istisi.  
Zəhmət, hallallığın çörək istisi,  
Ocağa zindətir köz gözəlliyi.

Mümkündür düşməyin çətinə, dara,  
Kim bilər, aparar bəxt hardan hara.  
Kəçmə, belə də, yox ahu-zar,  
Ruhun yaşatmağa döz, gözəlliyi.  
26.08.2024

## XOŞUM GƏLƏR

Tök kəlmə, səs yetər, basım,  
An, de mənə, xoşum gələr.  
Ay canımdan yaxın kəsim,  
"Can" de mənə, xoşum gələr.

Hər sözümdə tutub irad,  
Tərsliyinlə göstər inad.  
Hirs, hikkənlə eyləyib yad,  
"Qan" de mənə, xoşum gələr.

Görməməkdən diqqətini,  
Çəkilmə köksdə xiffəti.  
Artır hər dəm həsrətini,  
"Yan" de mənə, xoşum gələr.

Xəyalıma gəl təkə, tək,  
Aram ola bəlkə ürək.  
Əyriş, yuxunusa gerçək,  
"San" de mənə, xoşum gələr.

Nə olar, eşidim səsini,  
Duyum isti nəfəsini.  
Dinsəm tərs bax, hər bəhsini,  
"Dan" de mənə, xoşum gələr.  
29.08.2024

## GİZLƏNİR

Olur, haqdan, ədalətdən,  
Gələndən gizləndir.  
Gözən eldə xəcalətdən,  
Zəndən, gümandan gizləndir.

Peşman olur çaşdığına,  
Hirs-hikkəndən daşdığına,  
Öz həddini aşdığına,  
Başda dumandan gizləndir.

Xəlvət xətasını bəzən,  
Hiss eyləyən, duyan, sezən  
Olur; gəlib çənə əzən,  
Üstə cmandan gizləndir.

İstəyir ki, rahat ola,  
Uya kef, nəşədən bola,  
Dost, yaxını verə yola.  
"Salam, kəlam"dan gizləndir.

Öz xeyrinə qurur işi,  
Verir "bir", qazana "beşi"  
Bu ac nəfəsinə qul kişi,  
"Ağız cmandan"dan gizləndir.  
31.08.2024

## PEŞMAN OLMAYASAN

Məqamında gör hər işi,  
Bacar sonraya saxlama.  
Yarat uğurlu keçmişini,  
"Görürəm"ə bel bağlama.

Anla, bil ki, fürsət, imkan  
Çıxa əldən, yetər bir an.  
Beləlikdən olub peşman,  
Döyüb başına ağlama.

Gecikmə də, tələsmə də,  
Ruhdan ümidi kəsmə də.  
Çoxub heç nədən əsmə də,  
Səbr et, kükrəyib çağlama.

Toplanmısən "edərəm"lər,  
Harayasa "gedərəm"lər.  
Məramıma "yetərəm"lər  
Yığma, "önündə" taqlama.

Çox yaxşını edib yaman,  
Durmur, ötür, gedir zaman.  
Verməz xeyir dal, and, aman,  
Yanma, köksümü daqlama.  
07.10.2024

## RUHƏN DOĞMAYIÇ

Yox, tutmazdı söhbətimiz, sözümdə,  
Ruh doğması olmasaydıq bax belə.  
Bu istəkdən qəlb odumuz, közümdə,  
Şəksiz artar, alıb vəsət çox hələ.

Yetər kəlmə, duyaq biri-birini,  
Dürüst deyək ağılımızdan keçəni.  
Hər deyimdə mənəların dərinini,  
Əvəz edər "nağıllar"dan neçəni.

Baxışımız dilə gələr danışar,  
Olmaz onda heç söz-sova ehtiyac.  
Hiss-diyğumuz həyəcənə qarışar,  
Müşküllərə ortağ tapa bir əlac.

Eyni fikrə köklənərik həmişə,  
Eyni olar sevincimiz, qəmimiz.  
Qol qoyarıq, qol qoymarıq bir işə,  
Birgələşər tək məramə əznimiz.

Tənniyyətdir, yaşayırdıq bu halı,  
Bəxt yazısı, bu bir tale qisməti.  
Bu doğmalığı doğmalığın hilalı,  
Ülfətimiz ruhumuzun ləzzəti.  
15.09.2024

## ÇOX ALDANMIŞAM

Az aldanmadım ki yox, ömrüm boyu,  
Üzümdə güləndə inanmağımla.  
Açıqdım hər kəsə kökümü, soyu,  
Öyrənib min kərə sınağımıla.

Belə deyilmiş heç demə çoxları,  
Xeyri yoxsa oğur ülfət bağlayan.  
Köksümdə saysızdır namərd oxları,  
Olub çox sinəmi çarpaz daqlayan.

İlan xislətlilər tuş gəlib mənə,  
Güdüb məqam, fürsət çalib ayrılıb.  
Dayaq drduqlarım hey dənə-dənə,  
Əlimdə olanı alıb ayrılıb.

Neçə dost sandığım dönüb düşməndə,  
Cumub hirs-hikkəylə gəlib üstümə.

Bilməmişəm səhvimdər bu təkrar yənə,  
Səhbə də başımdan qalxan üstümə.

"Can-can" dəyonlərim qonim canıma,  
Kəsilib, gedəndə-gec qanmışam buna.  
Ağrı bəxş ediblər hər bir anıma,  
Xəcil olmadığına danmışam buna.

Bəzən kimlərdənsə gözləntilərim,  
Məyusluq gətirib başqa həccə nə.  
Tutub boğazımı bundan qəhərim,  
Gormişəm təkliddə sinə çətinə.

Yənə də sayımmı?-Düşüncəm:-Yetər,  
Artırır sıranı yormayım səni.  
Var ha bunlardan da bətdəndə betər,  
Maskalı, azdıran gümanı-zənni.  
16.09.2024

## BƏŞBARMAĞIM

Lap uzaqdan Bəşbarmağın seyrinə  
Daldım, andı keçmişləri xəyalım.  
Öz-özümə-"ona millət mehrinə  
Səhbə nədir?-cavab tapdı sualım.

Babalardan yadigarıdır, bilərəm,  
Zirvədəki daş-divarıdır bilərəm,  
Yollar üstə bərqərarıdır, bilərəm,  
Bu vaxtıyla qururların mahalım.

İnanmıram kimlər ona harada,  
Bənzərini tikə, qura, yarada.  
Ocaq, pirdir ürəyimdə qubarda  
Ziyarətdən ötür keçir məlalım.

Sıldırımlar ön, arxası, sağ, solu,  
Asımına çəkir qalxan dik yolu.  
Başı üstə əsən məhdən gen-bolu  
Alsam köksə, cənnətlidir bu halım.

Ucalıqdan baxır mavi Xəzərə,  
Sulardakı dan yerindən nur zərə.  
Ruh dindirir bu ilahi mənərə,  
Öyülməli, vallah bu cah-cəlalım.

Seyr edirəm əcdadımı qüdrəti,  
"İmza"sını yaşatmaqda xidməti,  
Hey artırdır düşüncəmdə heyrəti,  
Ünvanları adlarına "halalim".  
22.09.2024

## DUYMAZSAN

İnanmıram duyasan, anlayasan mənə sən,  
Bilərsən ki, bax bu dəm nələr keçir qəlbimdən.  
Dinsən, söylədiklərin nağıl olar, güman, zənn,  
Müəmməyə çevrilər çıxmayanlar dilimdən.

Heç yorma da özünü, hədəf olar cəhd-səyin,  
Doğmalığı ruhunun yox ruhumla azacıq.  
Bir ağılda döyünmür ürəyimlə ürəyin,  
Oxşayanlar zövqümü sənə yarıdır qıtcıq.

Bəlkə tutar nə vaxtsa söhbətimiz, sözümdə,  
Görünməsin ucuz, yox, düşüncədən deyimin.  
Onda şəksiz danışar baxışımız, gözümdə,  
Qalmaz gizlinlərimiz lap göstərsək inad da.

Susacağam, sən hələ, demə birçə kəlmə də,  
Görünməsin ucuz, yox, düşüncədən deyimin.  
Nə olar, gözlədiyimi tez, tələsik bilmə də,  
Əvəz olmaz "o tək"ə, dilin fərqli deyər "min".

İnanmıram duyasan yox, ağılımdan keçəni,  
Dəyərini itirər, bil, söyləməsə həmin an.  
Rəva billəm, de bunu, de, özümə heç yəni?  
Bu bənzəyər qərar ver, kimliyini tamam dan.  
14.09.2024



Nəcməddin MÜRVƏTOV